



# NİZAMI GƏNCƏVİ. KİMLİYİ VƏ İDEYALAR ALƏMİ

**Hamlet İsaxanlı**  
Əvvəli jurnalın 419-cu (iyul 2022-ci  
il) nömrəsində

## Nizami'nin elmi-fəlsəfi kimliyi

"Xəmsə" başdan-ayağa fəlsəfə və musiqi, psixologiya və din, coğrafiya və tarix, incəsənət və şahmat, hesab və həndəsə, əlkimya, biologiya və tibb, astronomiya və fizika ideya və anlayışları ilə doludur. Nizami'ni təbiətşünas alım kimi təqdim etmək dəbdədir – ən azı Azərbaycanda. Nizami'ni oxuyub öyrənən bəzi müəlliflər sübut etməyə çalışmışlar ki, "Nizami nəinki öz dövründəki, hətta özündən sonra gələn alımları (o cümlədən, elmdə inqilabi kəşflər edən böyük elm adamlarını) qabaqlamışdır". Belə fikirlər, yumşaq ifadə etsəm, yanlış və əsassızdır. Nizami nə hansısa elm sahəsini inkişaf etdirən və elmi yenilik edən alimdir, nə də peşəkar filosof. Nizami elm və fəlsəfə barədə çox oxuyub geniş bilik toplayan, elm, incəsənət və fəlsəfəni duyan, sevən mütəfəkkir şairdir. Nizami özü gözəl ifadə edir:

*"Hər bir elmdən mən ziya almışam". ("Şərəfnamə", 428)*

*Bir gecə də olsun mən yatağa rahat girmədim*

*Elmin yeni bir qapısını açmadan. ("Şərəfnamə", 464)*

Nizami'nin poemalarında hökmədar və sərkardalərlə, eşqə əsir düşən qəhrəmanlarla, gözəl və cəsur qadınlarla yanaşı, yaradıcı sənətkarlar – rəssam, memar, mühəndis, musiqicilər böyük yer tuturlar. Nizami "Xəmsə"də bir çox alım və filosoflara geniş yer verir, "Hər uca rütbədən / Alimin rütbəsi daha ucadır" ("İqbalname", 367) deyir.

Nizami elmi mühakiməni, irəli sürülən fikrin dəlillərlə sübutunu yüksək qiymətləndirir:

*Dəlili güclü olan hər bir bəyani*

*Dinləməmək bədbəxtlikdir. ("İqbalname", 991)*

Və ya

*Düşünçə ilə gəlməyən söz*

*Yazmağa, deməyə layiq olmaz. ("Xosrov və Şirin", 433)*

Gənc Nizami "Sirlər xəzinəsi"ndə şair sözü üçün elmi düşüncənin zəruriliyini vurgulmuşdu:

*Bayrağını elmdən kənardə ucaltmış hər  
sözün, –  
Bu söz mənim özüm də olsam, – üstündən  
qəlam çək. (2227)*

Onu da deyim ki, elmi düşüncənin şeir üçün mühüm olduğunu qeyd edərkən, daha çox Məhəmməd Füzuli'nin Azərbaycan türkçəsində yazdığı "Divan"ın dibaçəsindəki beyti yada salırlar<sup>18</sup>:

*Elmsiz şeir əsərsiz divar olur,  
Əsərsiz divar qayıtda bietibar olur.*

Nizami elmin məhdudluğunu da anlayır və ince fəlsəfi bir məqamı vurğulayır-dünyanın neçə meydana gəldiyi sirdir, o sırrı açmaq mümkün deyil, əks halda bəlkə biz də dünya yarada bilərdik:

*Bütün ağıllilar, vurğunlar aciz qalıblar ki,  
Bu dünya neçə meydana gəlmişdir?  
Əgər bir kəs dünyanın neçə yarandığını bilsə,  
Mümkündür ki, o da elə bir işi görməyi bacarsın.  
Madam ki, dünyanı yaratmaq biza mümkün deyil,  
Onun necətiyi də təsəvvürümüz xaricindədir...  
(“Leyli və Məcnun”, “Hikmət və mövizə haqqında”, 40-42)*



Nizami Gəncəvi

Nizami elm, fəlsəfə və sənətə xas olan anlayışlardan ustalıqla istifadə edir, həyat barədə fəlsəfi düşüncələrə dalır, obrazlı ifadə və gözəl metaforlar yaradır. Nizami elmi poeziyanın, poetik hikmatın görkəmli nümayəndəsidir, zənnimcə, bu işdə onun tayı-bərabəri yoxdur. Nizami "Xəmsə"sinin az qala hər səhifəsində orijinal elmi düşüncənin təzahürünü görmək mümkündür. Sevdiyim "Xosrov və Şirin" dən bir neçə nümunə göstərməklə kifayətlənilərəm.

Şair öz əsərlərini, "canı ilə bəslədiyi gəlini" yüksək qiymətləndirir, qara mürəkkəblə yazılış şeir gözü işiqlandırır, onun musiqisi, mahnısı isə nəşə verir:

*Canımla bəslədiyim gəlini  
Dünyada üzü ağ et. (6)  
Qarası gözü işiqlandırsın  
Avazla oxuması beyinə nəşə versin. (8)*

O, öz istedadı ilə ilahi əsərlər yaratdığını fələyin başından tük qırxmağa (istedadı - xəncər dili ilə!) bənzədir:

*Sən xəncər dilinlə fələyin başından  
Mənaların baş tükünü qırxmışsan. (188)*

Nizami riyazi anlayışlardan ustalıqla istifadə edir, o cümlədən xətt, səth və cisim kimi həndəsi kəmiyyətlərdən; onların uyğun olaraq bir ölçülü, iki ölçülü və üç ölçülü olduğunu

<sup>18</sup> Füzuli M. 2005. Əsərləri 6 cilddə, 1-ci cild. Bakı: Şərq-Qərb. səh. 29

deyir. Şair pərgar anlayışına çox müraciət edir, "gəl-get"lə, "mənzil kəsmek"lə məşğul olan, "tərəpanən" ulduzları, bütleri "Pərgar kimi sərgərdan" adlandırır. (64)

Bu istedad sahibinin "Duadan başqa bir kəslə sazişi yoxdur", "quru çörəklə oruc tutur", amma dili şirindir, üstəlik, qənaətlə yaşayır, böyük zəhmət və ehtirasla təkliyə çekilib, ya-zib-yaradır; bütün bunları o, gözəl metaforlar vasitəsilə təqdim edir:

*Zahidlik ağzım quru hovuz olsa da,  
Şirin dilim dirilik suyudur.  
Müşk kimi göbəkdə gizləndim  
Simurq kimi təkliyə adət etmişəm. (334-5)*

*İpək qurdu kimi mən öz işimlə  
Bir yarpaq yesəm, ipək bağışlaram. (5930)  
Zəhmət çəkməkdə əsil torpağam  
Ki, bir arpadan bir çox xəzzinə yetirirəm.  
Əvvəlcə bir ovuc dən yesəm də  
Biçində bir xırman süd verirəm. (5933-4)*

Və yaratdığı qeyri-adi əsərinə "nəvazış göstərilməsini", səxavətlə qiymət verilməsini arzu edir (Günəş qaranlığa nur saçan kimi, bulud göyərtiyə süd verən kimi):

*Əgər ona bizdən bir xırman çatsa  
Vallah bizdən bir arpa əksilməz. (234)  
Günəşin evi ondan ötrü abad oldu ki,  
Aləmin qaranlıqda qalanlarına nur verir.  
Dünyanı buludun səxavəti ona görə tutdu ki,  
Göyərtiyə uşaqlıqda süd verər. (236-7)*

\* \* \*

Xosrov və Şirinin bir-birinə sevgisini, onların kef məclisini böyük meharətlə vəsf edən şair Şirinin sevgi izhar etməsi ilə özünü qoruması arasındaki ziddiyyəti göstərmək üçün maraqlı məcazi dilə müraciət edir:

*Sonra əqiqini almaza sürtürdü  
Zümrüdü əfi kimi qoruyurdu. (1993)*

Burada əqiq – dodaq, almaz isə diş bildirir, yəni, Şirin Xosrova tam tabe olmamaq, özünü ələ almaq üçün dodağını dişinə sürtürdü, dodağını dişləyirdi. Əfi – saç, zümrüd isə gözü bildirir, yəni, Şirin gözünü saç ile örtürdü, el inancına görə əfi zümrüdə baxanda gözləri kor olur.

Əlkimya mövzusu Nizami yaradıcılığında mühüm yer tutur. O, bir tərəfdən məşhurların əlkimya məharəti və əlkimya firildaqları barədə rəvayətlər söyləyir, digər tərəfdən çox ustalıqla əlkimya vasitəsilə güclü metaforlar yaradır<sup>19, 20, 21</sup>.

<sup>19</sup> İsaxanlı H. 2018. Əlkimya: elm, sənət və mistika. Bakı: Xəzər Universiteti Nəşriyyatı

<sup>20</sup> İsaxanlı H. 2020. Alchemy in Eastern Literature. Khazar Journal of Humanities and Social Sciences. Volume 23, Number 1. səh. 22-47

<sup>21</sup> Heybullayeva R. və Ruymbeke C. (red.) 2020. Nizami on Alchemy. Book Chapter in "The Interpretation of Nizami's Cultural Heritage in the Contemporary Period. Berlin: Peter Lang. səh. 215-233

Nizami sevgili qızın öz qoca yarından qaçmasını obrazlı şəkildə cıvənin iki səciyyəvi xassasınınə – ağımtıl-çal rənginə və hərəkətcil olmasına bənzədir:

*Bir cavan bir qocaya dedi: "nə əlac  
Mən qocalanda yarım məndən qaçacaq".  
O gözəl söhbətli qoca cavabında dedi:  
"Qocalıqda sən özün yerdən qaçacaqsan  
O başa ki, fələk civa yağdırar  
Gümüş bədənli gözəldən civa kimi qaçar". (5202-5)*

Nizami, təvazökarlığı yüksək qiymətləndirir, özünü də "yaşadıqca aşağıda olmağa" çağırır və bunun insanı yüksəltdiyini irəli sürür. Bunun poetik ifadəsi maraqlıdır: "dürr məhz dənizin dibindən çıxır, tum məhz yerə səpilərək məhsula dönür, sünbülin başını çox qaldırması isə onun əyilib ayaqdan düşməsinə səbəb olur" kimi poetik ifadəsini verir:

*Dürrü görmürsənmi, dənizi sevib  
Aşağı düşdüyü üçün necə yüksəyə qalxdı?  
Tum kimi yerə düşsən, ucalarsan  
Sünbüll kimi başını qaldırma, ayaqdan düşərsən. (5866-7)*

Nizami poetik sözün mürəkkəb təbiətindən söhbət açır, poeziya gah ağladır, gah da gül-dürür, sanki dürr səpir, amma şairin həyatında şirin və acı, şəkər və zəhər yan-yanadır. Şair hörmət-izzətlə yanaşı, öz ünvanına söyüş də eşidir:

*Bir qulağımla acı sözləri içirəm,  
o biri qulağıma sırga salıram. (5957)  
Şəkər verib zəhər almaq lazımlı gəlir,  
Hər incə sözə bir söyüş eşitmək lazımlı gəlir.  
Mən dərya kimi atayimdən dürr tökürim  
Yaxam isə tənə daşları ilə doludur.(5960-2)  
Dilimdə xalqın ağızı şirindir  
(Öz) ağızım isə öldürүү zəhər kimiacidir.(5964)*

Şair həyatın hər iki üzü ilə tanışdır, poeziyası bu ikili həyatı əks etdirir:

*Nizami xəlvətdə aylasən bir dorğadır  
Yarısı sirkə, yarısı baldır. (332)*

Eyni fikri bildirən aşağıdakı məşhur beysi farsca orijinali ilə birlikdə gətirirəm:

*Gerami ekdeş-əst in nəqş-e dəmsaz  
Pedər hindu-vo-madər tork-e tənnaz.  
(Bu munis nəqş mələz (ekdeş!) bir gözəldir  
Atası hindu, anası nazəndə türkdür). (5970)*

## Yaradıcı sələflərdən bəhrələnən yenilikçi şair

Şair olsun ya hər hansı yaradıcı şəxs – o, özündən əvvəl yaşayıb-yaratmış həmkarlarından öyrənir, onların düzüb-qoşduğu ideya və üsulları mənimşəyir, onların yaradıcılığından bəhrələnir.

“Xəmse”yə daxil olan ilk əsəri – “Sirlər xəzinəsi”ndə Nizami Qəznəli Əbülməcid Sənai'nin (?1080-?1141) izi ilə getmiş, onun “Hədiqət-ül-həqaiq” (Həqiqət bağlı) adlı sufiyanə əsərindən ilham almış, eyni zamanda öz əsərini (“sikke”sini) daha yüksək qiymətləndirmişdir:

*O, öz bayrağını Qaznədə qaldırdı,  
Bu işə rəqəmini Rum sikkəsinə vurdu.  
O sikkədəki sözlər qızılı bərabər olsa da  
Mənim qızılımin sikkəsi ondan yaxşıdır. (403-4)*

O dövrde fealiyyət göstərən şairlərin böyük əksəriyyəti kimi Sənai də poetik yaradıcılığa mədhiyyə ilə başlamış, Qəznevilərin saray şairi olmuşdu. Sonra o, sufiyanə həyata üstünlük vermiş, yaradıcılığı da bu istiqamətə dönmüşdü. Daha sonra Qəzna Səlcuq hökmdarı Bəhram şah Sənai'ni saraya dəvət etmiş, lakin Sənai imtina etmişdi. Sənai minnətdarlıq əlaməti olaraq Bəhram şahı vəsf edən şeirlər yazmış və on başlıcası, 1131-ci ildə tamamladığı “Hədiqət-ül-həqaiq” adlı didaktik məsnəvisini ona həsr etmişdi. Bu əsərlə Sənai böyük sufi poeziyasının əsasını qoymuş – belə demək mümkündür. Sistemsiz, amma ensiklopedik səciyyəli bu əsəri, “Sufizmin ensiklopediyası” kimi tanınmış bu kitabı müəllif özü “Fars Qurani” adlandırmışdı. Sənai'də sufilik, Nizami'də sosial yönümlü didaktika üstün olsa da, birinci sosial həyata, ikinci sufi baxışlara etinəsiz olmamışdır. Onu da qeyd edim ki, Nizami “Sirlər xəzinəsi”ni Ərzincan hökmdarı Bəhram şaha ithaf etmişdi; Qəzna bayrağı və ya Qəzna və Rum sikkələri ifadələri bu iki Bəhrama ithafi nəzərdə tutur. Nizamişunasların çoxu “Sirlər xəzinəsi”ni “Hədiqət-ül-həqaiq”dən üstün sayır, sufişunaslar isə “Hədiqət-ül-həqaiq”i yüksək qiymətləndirmekdə davam edirlər.

Bəzi ədəbiyyatşunaslar Nizami'nin “Xosrov və Şirin” poemasını yazarkən 11-ci əsr fars şairi Fəxrəddin Qurqani'nin (Gurgani'nin) “Vis və Ramin” əsərinin təsirinə məruz qaldığını irəli sürmüslər. Bunun əksini deyənlər də çoxdur. Tam əminliklə “hə” və ya “yox” demək çətindir. Hansısa bənzərlik bir təsir nəticəsi də ola bilər, sonrakı yaradıcı şəxsin öz tapıntısı da. “Vis və Ramin” çox yayılmamış, az sayda nüsxəsi qalmışdır. Hər iki əsər sevgi macəraları üzərində qurulmuş və həzəc bəhrində yazılmışdır.

**Qeyd.** “u” hərfi ilə aruz vəznindəki uzun, “q” ilə qısa heçəni işarə etsək, həzəc vəzni uqqq-uqqq-uqq ardıcılığına deyilir.

Bunlarla yanaşı, ideya, məzmun və bədii cəhətdən “Xosrov və Şirin” fərqliidir, “Vis və Ramin”dən çox yüksəkdə durur.

Nizami istifadə etdiyi hər şair və hər əsərin adını çəkir, müəlliflərə ehtiramını bildirir, öz əsərinin fərqli olduğunu aydın şəkildə deyir və izah edir. Ədəbiyyatda sinanmış və təqdir olunan bu üsula Nizami, elə bil ki, əməl etmişdir. Nizami heç bir əsərində, o cümlədən, “Xosrov və Şirin”də F. Qurqani'dən bəhrələndiyini söyləmir.

\* \* \*

“Şahname” müəllifi Firdovsi (935 - 1020) Nizaminin ən çox təsirləndiyi və minnətdar olduğu şairdir. “Xəmse”yə daxil olan üç poema – “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərname” – mövzu baxımından poeziyada “Xəmse”dən əvvəl “Şahname”də işlənilmişdir. Nizami Firdovsiyə böyük hörmət və ehtiramını bildirsə də, ona pərəstiş etmir, onunla yanaşa çıxır, Firdovsinin etmədiklərini və ya edə bilmədiklərini özünün həyata keçirdiyini irəli sürür. Nizami'nin hər üç poeması “Şahnamədə”ki uyğun hissələrdən həcm baxımından xeyli böyükdür. Nizami'ye görə bu böyük “əvvəlki söz ustası” “Şahname”də çox şey desə də, xeyli şeyləri deməmişdir:


*Övvəlki söz ustası, Tuslu hakim ki,  
Sözün üz-gözünü gəlin kimi bəzəmişdi.  
Öz namasında çox söz incilərini o sapa düzdü.  
Amma xeyli deyiləsi məzmunlar deyilməmiş  
qaldı. ("Şərəfnama", 493-4)*

Və bu yarımcıqlığın ilkin səbəbi olaraq Firdovsinin alicənablıqla dostlara, bu halda Nizamiyə pay ayırmasını göstərir:

*Bir də ki, o dostları üçün pay ayırdı  
Axı halvanı təklikdə yemək yaramaz.  
("Şərəfnama", 497)*

Bununla yanaşı, Nizami "Şahname" ilə öz əsərləri arasındaki əsl fərqləri göstərməyi unutmur:

*Bilicinin məndəm qabaq dediyini demədim  
Deyilmisi təzədən demək yaxşı deyil. ("Xosrov  
və Şirin", 476)*



*Əbü'l-Qasim Firdovsi*

Nizami fərqlər deyəndə ümumi sözlərlə kifayətlənmir, fərqlərin nədən ibarət olduğunu və beləliklə əsaslı olduğunu göstərir. Məsələn, Nizami'nin böyük eşq dastanı şəklində qələmə aldığı bədii cəhətdən çox güclü "Xosrov və Şirin"inin "Şahname"dəki "Xosrov və Şirin" hekayəsindən üstünlüyünü Firdovsi'nin yaşa dolması və eşqi layiqince tərənnüm edə bilməməsi ilə izah edir:

*Çünkü yaşı altmışa çatmışdı  
Cavanlıq yayından oxu düşmüşdü. (474)*

Firdovsi İran tarixinə vurğun tarixçi-şairdir, Nizami isə öz epik-lirk poeziyasında ədalət və ədalətli hökmədar axtarışına çıxır və eşqi tərənnüm edir. "Şahname"də "Xosrov və Şirin" adlı hissə, yəni Xosrov və Şirin arasındaki eşq rəvayəti Xosrov Pərvizin hökmədarlıq hekayəsi ilə müqayisədə çox az yer tutur. Firdovside əsas mövzu Xosrov'un şahlığıdır, Xosrov baş qəhrəmandır, Nizami'nin bu məhəbbət dastanında isə Şirindir əsərin canı, baş qəhrəmanı.

Nizami, əlbəttə, eyni süjətə əsaslandığına görə "Şahname" ilə bənzərlikdən qaça bilməzdidi, o, hətta təkrara yol verməli olub, "Yeddi gözəl"də "Şahname"nin uyğun hissəsi ilə müqayisədə təkrarın zəruriliyini çox gözəl şəkildə qeyd edir:

*Lakin xəzinəyə yol bir olduğu üçün  
Oxlar iki olsa da, hədəf bir olduğu üçün. (1057-8)*

Bununla birlikdə, "Yeddi gözəl"də Nizami "Şahname"də rast gəlinmeyən hadisələrdən söhbət açdığını irəli sürür:

*Bu [kitabın] deyilməmiş yarısını mən dedim  
Yarımçıq deşilmiş gövhəri axıra qədər deşdim. (193)*

Nizami'nin yenidən müraciət etdiyi "Şahname" mövzuları arasında böyük sərkərdə və hökmdar İsgəndərə həsr etdiyi "İsgəndərname" – "Xəmsə"yə daxil olan sonuncu poemaroman Firdovsi'nin yanaşmasından köklü şəkildə fərqlidir.

*Bu bir deşilməmiş dürr idi, onu mən deşdim. ("İqbalname", 3625).*

Göründüyü kimi, Nizami "Şahname"dəki "Yeddi gözəl" i yarımcıq deşilmiş gövhər sayır və öz "Yeddi gözəl" i ilə bu gövhəri axıra qədər deşdiyini bəyan edirdi. Gövhər, dürr bəzək kimi istifadə edilir və bu məqsədlə onu deşmək lazımlıq galır, deşilməmiş gövhər, dürr işə yaramır. Nizami "deşilməmiş dürr" ifadəsi ilə "Şahname"də İsgəndər əhvalatının çox zəif işıqlandırıldığını düşünür və öz böyük "İsgəndərname"sini yazaraq, "deşilməmiş dürrü mən deşdim" deyir.

Bəs Nizaminin "İsgəndərname"si "Şahname"dəki İsgəndər hekayesindən əsasən nə ilə fərqlənir? Çox şeylə! Bu fərqi yaranan Nizami'nin fəlsəfi, etik və estetik baxışları, tarixi zaman və coğrafi məkan barədə düşüncələridir.

\* \* \*

Firdovsi qədim İranı vəsf edirdi. "Şahname" əfsanəvi dövrdən başlamış ərəb islam ordularının İran üzərində qələbəsinə qədər uzanan İran sülalələrinin poetik tarixidir. "Şahname"də İran-Turan qarşıdurması və savaşları mühüm yer tutur. İran Nizami yaradıcılığında da böyük yer tutur ("Bütün aləm bədəndir, İran isə ürək" ("Yeddi gözəl", 356). Lakin Nizami İranın əfsanəvi və qəhrəmanlıq dövrlərinə baş vurmur, tarixi dövrə aid iki məşhur hökmdarı – Xosrov Ənuşirvan və Behram-Gur'a aid özüne məxsus iki gözəl poemə ilə kifayətlənir. Qaldı İsgəndər – "Şahname"də İsgəndər İran şahıdır, Dara'nın (3-cü Dara'nın) böyük qardaşıdır. Nizami isə bu yerdə tarixi həqiqətə sadıqlıyını nümayiş etdirir: İsgəndər Makedoniyalıdır. Nizami Makedoniya hökmdarı Feyləqus'un (tarixi 2-ci Filipp'in) adını çəkir:

*Adı Feyləqus, özü şöhrətli şah idi  
Həm Rum, həm Rus onun fərmanına təbe idi.  
Onun məskəni Yunanistanda idi  
Onun əsl yeri Məqduniya idi. (820-822)*

Burada Nizami'ye xas olan tarixi anaxronizmlərindən biri ortaya çıxır – guya İsgəndərin fərmanında olan Rus, əslində isə ruslar tarix səhnəsinə min ildən də çox sonra çıxmışdır.

İsgəndər haqqında söhbətə keçərkən, Nizami müxtəlif rəvayətlərin mövcudluğunu, onlardan çoxunun uydurma olduğunu deyir, onları müqayisə edib gəldiyi nəticəni bəyan edir – İsgəndər Feyləqusdan törməmişdir (832-851):

*Hər diyarın rəvayətindən düz olan ancaq budur  
Ki, şəhriyar Feyləqusdan törməmişdir. (851).*

**Qeyd.** Ərablar və ərəbcə dərinşənler Aleksandr adındakı "Al" birləşməsini müəyyən artıqlı kimi qəbul etmiş, yerdə qalan "eksandr" ifadəsində "e" təbii olaraq "i" ilə əvəz olunmuş, deyilişdə "k" və "s"-in yerləri dəyişmiş, yazıda "skndr", tələffüzdə isə sərt "dr" birləşməsi yumşalıb "dər" olmuş və nəticədə "Aleksandr" əvəzinə "İskəndər" və ya "İsgəndər" deyilmişdir.

Firdovsi'nin "Şahname"si həcmcə bir şəxsin yazdığı en böyük poemasıdır, "Şahname"nin əldə olunan mətni təqribən 52 min beytdən ibarətdir. Onun İsgəndərlə bağlı hissəsi nisbətən kiçikdir – 2 min beyti aşmır, bəzi nüsxələrdə daha azdır. Nizaminin "İsgəndərname"si isə "Xəmsə"nin həcmcə en böyük poemasıdır, uzunluğu 10.500 beytə yaxındır.

Nizami öz "İsgəndərnamə"sində "Şahnamə"dəki yanlışları düzəldiyini deyir:

*Harada ki bir yanlış rast gəldim  
Onu həqiqat zivari bəzədim. ("Şərəfnamə", 6781)  
O qocaman bəzəkçi ki, orada  
Həqiqət sözlərində yanlışlıq etmişdi  
Ğələt deyilmışları yenidən tərzəldim. (6783-4)*

Nizami'ye görə Firdovsi Şahnamə ilə palaz düzəldibse, o, ipək toxuyub. Üstəlik, Nizami müqayisə üçün əlkimiyaya baş vurur. Əlkimiyada yolüstü misdən gümüş aldə edilir (bunu Firdovsi edib), son məqsəd isə gümüşü qızılı çevirirməkdir:

*Mən palasdan ipək toxumağı bilirəm  
Söz kimyası ilə iki bəzəkçi (iki tərz)  
Köhnə naqdları təzələyiblər –  
O misdən gümüş düzəldib, saf gümüş  
Bu isə o gümüşü xalis qızılı çevirir. ("Yeddi gözəl", 1058-1060)*

Nizami və Firdovsi yaradıcılığını müqayisə edərkən, E. Bertels'in bu mövzuda yazdığı maraqlı məqaləsinə müraciət etmək lazımdır<sup>22</sup>.

## Nizami və müasirləri

Dövrünün ən böyük şairi olan Nizami öz şairlik qüdrətini dərk edir, hər beş poemasında bu barədə müəyyən şəkildə söz açır. Nizami Gəncədə dustaq olmaqdan qurtarmaq üçün, şöhrətinin dünyaya yayılması üçün gözəl əsər yaratmaq lazımlığını bildirir. O, Nizami'ni "söz mülkünün qalibi" ("Xosrov və Şirin", 514), "söz deyənlərin ustası" (520) adlanan zövqlü insanların dili ilə özünü zəmanənin ən yaxşı şairi sayır, şöhrətinin çox uzaqlara yayıldığını söyləyir:

*Gəncədə özünü dustaq etməkdən qurtar  
Şir yüyəni əlindədir, pəncəni aç  
Atını bayırə səyirt, meydən genişdir.  
Sən cavansan, baxtinin də budağı cavandır  
Zəmanənin gözəl şairi yoxdur  
Olsa da, sənin kimisi yoxdur. ("Xosrov və Şirin", 536-8)  
Bu iki-iç [şair] öz çiraqlarının pərvanəsidir  
Öz evlərində gözə dəyirlər  
Öz şəhərlərindən iki mənzil uzaqlaşalar  
Heç birinda işıq və rövənəq görməzsən.  
Sən o işıqlı Günsə bənzəyirsən ki  
Şərqdən qərbədək tanınmisan. (540-2)*

Özünü tərifləmək, kim olduğunu anlatmaq, birinci növbədə, hər şairin öz üzərinə düşürdü. Nizami də, bu mənada, istisna deyildi. O, öz dövründə məşhur olmaqla yanaşı, gələcəkdə də seviləcəyinə şübhə etmir:

<sup>22</sup> Бертельс Е. Э. 1981. Низами и Фирдоуси. В "Выдающиеся русские учёные и писатели о Низами Гянджеви. Bakı: Yazuçı, sah. 127-176

*Şeir mənim arximdan su içir  
O, mənim zamanımda şöhrət tapmışdır. ("Leyli və Məcnun", 10)  
Yadında saxla, şairlər içərisində  
Dünyada sözün, sanatın yadigarı mənəm.  
Mənimlə söz binası möhkəmləndi  
Qiyamətə qədər o qiyamət edəcəkdir. ("Şərəfname", 405-6)  
Bu xeyirxahlığım üçün hər bir diyardan  
Xeyirxahlardan mənə xeyir-dualar galər.  
Bu halətlə ağar köçüb getsem  
Alicənab insanların ziəratgahına çevirilərəm. (421-2)  
Mən elə demişəm ki, heç kəs elə deməyib. ("İqbalname", 335)*


\* \* \*

Nizami'nin büyük şairlik iddiası, "aləmin gərdişini və sirlərini bilən mənəm" (Xosrov və Şirin, 5391) kimi fikirləri əsaslıdır. Nizami'nin müasirləri arasında çox tanınmış və ədəbiyyat tarixində böyük yer tutan şair çox deyil. Bu sırada Xorasanlı Ənvəri (?1126-?1191), Şirvanlı Xaqani (?1120-1199) və Nişapurlu (Xorasanlı) Fəridəddin Əttar'ı (?1145-?1221) yada salmaq olar. Nizami, yəqin ki, ədəbiyyat tarixində daha böyük yer tutmuşdur, amma bu üç şair də o tarixin səhifələrində yer almışlar.

Ənvəri fars ədəbiyyatının nəhənglərindən biri, mədhiyyə (paneqirik) ədəbiyyatının en parlaq siması sayılır. Sultan Səncər (1086-1157) və sonrakı Səlcuq hökmdarları yanında çalışmış, yəni, mədhələr, odalar yazmış, şairlik etmişdir. Ənvəri ömrünün son illerini sufiyana hayat keçirmişdi. J. Von Hammer Şərqiin 7 məşhur şairi siyahısına Ənvəri'ni də daxil etmişdi (Firdovsi, Nizami, Sədi, Mövlana Cəlaləddin Rumi, Hafiz və Cami ilə yanaşı), Goethe isə məşhur Qərb-Şərq divanında Hafız'ı irəli çəkməklə bu şairləri vəsf etmişdi. Əslində, Şərqiin

özündə, farsdilli poeziyada yeddi nəhəngin olması barədə fikrə rast gəlinmir (ayrı-ayrı bir neçə şairin birgə böyüklüyündən söhbətlər açılsa da).

Əfzələddin Xaqani də məşhur mədhiyyəçi olmuş, səfər və həbs həyatına aid "Töhfətül İraqeyn" (İki İraqın töhfəsi), "Mədain xərabələri" və "Həbsiyyə" kimi klassikləşmiş poemalar və onu məşhur edən qəsidiələr müəllifidir. "Töhfətül İraqeyn" Xaqani'nin tek epik əseridir. Xaqani və Nizami farsdilli ədəbiyyatın Qətran Təbrizi'dən (?1009/14 - ?1092) başlayan Azərbaycan və ya Qafqaz məktəbinin qüdrətli təmsilçiləri sayılırlar; bu məktəbin nümayəndələri sözü geniş çalar və ibarələri ilə təqdim etməklə fərqlənmişlər. Xaqani, Nizamidən fərqli olaraq fəlsəfəni sevməmiş, fəlsəfəni və filosofları, o cümlədən, Platon, Aristotel və İbn Sina'ni, hətta böyük riyaziyyatçı Evklidi lazımsız və zərərli saymışdır<sup>23</sup>. Xaqani "Yalançı kimyagərlər və iksiri məzəmmət" adlı şeirində fəlsəfəni "küfr"



Fəridəddin Əttar

mişdir<sup>23</sup>. Xaqani "Yalançı kimyagərlər və iksiri məzəmmət" adlı şeirində fəlsəfəni "küfr"

<sup>23</sup> Mustafayev C. 1962. Философские и этические воззрения Низами. Bakı: Elmlər Akademiyası Nəşriyyatı. sah. 14-21




*Johann Wolfgang von Goethe*

(?1119/45-?1221/30) sufi poeziyasının klasik əsəri sayılan "Məntuq-ut-teyr" ("Quşların söhbəti") ilə məşhurlaşmışdı. Əttar "İlahi-name" və sonuncusu Mənsur əl-Həllac olan 39 sufi müqəddəsin həyatından bəhs edən nəşrlə yazılmış "Təzkirət ül-övliya" (Müqəddəslerin hayatı) kimi bir sıra çox oxunan əser müəllifidir. Əttarin atası kimyaçı olmuş, aptek və ətriyyat mağazası açmış, Fəridəddin də bu mağazada işləmişdi; Onun "Əttar" (əczaçı) təxəllişü bu işlə bağlıdır. Fəridəddin mağaza işini tərk edib sufi həyatına başlamış, uzun səyahətə çıxmışdı. 7 pillədən ibarət Sufi yolunun, təriqətin təsvir edildiyi "Məntuq-ut-teyr" də (1175/90?) quşlar hərə öz vəziyyəti barədə danışır; hər quşun sözü bir insan həyatını, arzu və ehtirasını göstərir. Ən müdrik quş olan hop-hop (şanapipik) sanki sufi şeyxin təcəssümüdür. Hop-hop bütün quşları çox uzaqda, dağlar arxasında, yeddi vadidən o tərəfdə yaşayan quşlar padşahı Simurq'un yanına getməyə, onun işığı ilə birləşməyə çağırır. Quşlar Simurq'a çatmaq məqsədilə yola çıxırlar. Əksər quşlar yolda məhv olur və ya əldən düşüb davam edə bilmir, yolda qalır, yalnız otuz ("si") quş ("murq") son həddə gəlib çatır və... o məntəqədə bu quşlar yalnız özlərini (si murq) görə bilirlər; Quşlar Simurq'a, öz Günəş-güzgü olan tanrılarına və ya

adlandırmışdır<sup>24</sup>. Xaqani "Mən yeni obrazlar yaradan şairəm, incə mənalı xörəklər qoyulmuş süfrə mənə məxsusdur, Ünsüri (?-1039/40) və Rudəki (?860/80-940/41) süfrəmdən yeyilənin artıqlarını, qabaqdan qalanları götürürler" (Я - поэт, создающий новые образы, стол, установленный яствам тонкого смысла принадлежит мне, подбирают обедки с моего стола Унсури и Рудаки<sup>25</sup>) deyir, özünü özündən avvəlki tarılmış şairlərdən, o cümlədən Sənai'dən üstün tuturdu.

Mədhiyyəçilər rəqiblərini, həmçinin nə zamansa onlara yaxşı baxmayan, onları layiqincə qiymətləndirməyən hökmdarları (imkan olanda) həcv atəşinə tutmuş, yəni, həm də satira və humor ustası olmuşlar.

Xorasanlı (Nişapurlu) Fəridəddin Əttar



*Qatrən Təbrizi*

<sup>24</sup> Şirvani X. 2004. Seçilmiş əsərləri. Bakı: Lider. səh. 408-409

<sup>25</sup> Бертельс Е. Э. 1948. Литература на персидском языке в Средней Азии. "Советское востоковедение".

Cild 5. Moskva: SSRİ Elmlər Akademiyası. səh. 202

həqiqətə qovuşırlar... Quşların belə səfər ideyasına əl-Qezalı'da rast gelir. "Məntuq-ut-teyr" in əsas xətti maraqlı rəvayətlərle müşayiət olunur; onun 14-cü məqaləsi məşhur Şeyx Sənən rəvayətindən ibarətdir. Cəlaləddin Rumi Sənai və Əttarı çox yüksək qiymətləndirirdi.

## Nizami məktəbi

Şərqi şairlərinin epik poeziya sahəsində fəaliyyəti əsasən üç istiqamətdə, üç məktəb şəklində inkişaf etmişdir: Firdovsi və ya "Şahname" məktəbi, Sufi məktəbi və Nizami məktəbi. Hökmdar və miflik qəhrəmanların həyat və fəaliyyət tarixi üzərində qurulan poetik - epik məktəb "Şahname" ilə başlandı. "Şahname" kimi əsər yazmaq işinə girişənlər olsa da, heç biri böyük uğur qazana bilmədi. Bu sıradə 11-ci əsr fars şairi Əsədi Tusi'nin İran tarixi ilə bağlı "Gərşəsbənmə" məsnəvisini yada salmaq olardı. Ümumiyyətlə, "Şahname" kimi poetik hökmdarlar tarixi yazmaq ideyası məhsuldar olmadı – belə demək mümkündür. Amma, Firdovsi - Şahname məktəbi Nizami məktəbinin yaranması və inkişafında böyük rol oynadı, bu fikir sufi məktəbi üçün yalnız qismən doğrudur.

Sufilik hərəkatının tarixi uzaqlara getsə də, poetik sufi məktəbi Sənai ilə başladı, Fəxrəddin Əttar ilə həm nəzəriyyə qazandı, həm də çox populyarlaşdı və Cəlaləddin Rumi ilə zirvəyə çöxdü. C. Rumi'nin təvazökar sözləri diqqətəlayiqdir: "Əttar ruh idi, Sənai isə onun iki gözü; mən isə Sənai və Əttarin izləri ilə gəlmışəm", "Əttar yeddi məhəbbət şəhərini dolanıb gəzib, amma biz bir küçə keçmişik"<sup>26</sup>.

Nizami Firdovsi məktəbindən qidalanmış, sufi ideyalarına bigana olmamış, eşqi tərənnüm edən poetik epik-lirik məktəbin əsasını qoymuşdur. Nizami yolunu seçən məşhur şairlər meydana çıxmışlar. Nizami ən çox təqlid olunan ədiblərdən biridir. "Xəmsə"yə daxil olan poemaların hər birinə çoxsaylı bənzətmələr, nəzirələr yazılmışdır (bax, məsələn, E. Ə. Berterelyc. Низами и Фузули).<sup>27</sup> Nizami'dən sonra nə qədər "Leyli və Məcnun" yazıldığını demək çətindir. Nizami və Füzuli'nin "Leyli və Məcnun"u və Füzuli dühəsi barədə M.Ə. Rəsulzadənin fikri maraqlıdır: "Nizami Məcnunu şeirləşdirmiş isə, Füzuli şeiri məcnunlaşdırılmışdır".<sup>28</sup> Əmir Xosrov Dahləvi (1253-1325), Ə. Cami (1414-1492), Əlişir Nevai (1441-1501), M. Füzuli (1494-1556) kimi nəhənglər Nizami'nin "Xəmsə"sinə maraq və diqqəti artırduğu deyilir.<sup>29</sup> Nizami'nin davamçılarından bir qismi həm də sufi məktəbinin nümayəndəsi sayılırlar. Ümumiyyətlə, böyük şairlərin əksəriyyəti fərqli məktəblərdən təsirlənib, sintez etmək qabiliyyətinə malik olurlar.

"Xəmsə" və "Şahname" orta əsrlər miniatür sənətində ən çox eks olunan əsərlərdir. Nizami motivləri çağdaş zamanımızda da ədəbiyyat, musiqi və incəsənətdə yeni əsərlər meydana çıxaran böyük ilham qaynağı olmuşdur. Nizami əsas dünya dillərinə tərcümə olunmuşdur.

<sup>26</sup> İsaxanlı H. 2008. Elm və Sənət Məclisi 1-10. Bakı: Xəzər Universiteti Nəşriyyatı. səh. 46

<sup>27</sup> Berterelyc E. Ə. 1962. Низами и Фузули. Moskva: Vostochnaya Literatura

<sup>28</sup> Rəsulzadə M. Ə. 2021. Azərbaycan şairi Nizami. Bax: Nizami Gəncəvi. Unudulmuş naşrlər. Bakı: TEAS Press. səh. 414

<sup>29</sup> Berterelyc E. Ə. 1948. Литература на персидском языке в Средней Азии. "Советское востоковедение".

Cild 5. Moskva: SSSR Elmlər Akademiyası. səh. 216

### Birinci hissədə istifadə olunmuş ədəbiyyat siyahısı

- De Blois F. 2004. Persian Literature – A Biobibliographical Survey: Volume V. Poetry of the Pre-Mongol Period. London: Routledge. səh. 363.
- Гандзакеци К. 1976. Краткая история периода, прошедшего со временем святого Григора до последних дней, изложенная Вардапетом Киракосом в прославленной обители Гетик. Глава 21. О разорении города Гандзак. Moskva: Nauka. səh. 154.
- Ибн Лютфуллах А. 1957. "Джами ад-Дувал". Ибн ал-Азрака ал-Фарики из "Истории Майяфарикина". Том XII. Bakı: Труды института истории. Bax: [https://www.vostlit.info/Texts/rus17/Achmed\\_Dede/text2.phtml?id=12780](https://www.vostlit.info/Texts/rus17/Achmed_Dede/text2.phtml?id=12780)
- Мухаммад ан-Насави III. 1996. Жизнеописание сultана Джалаля ад-Дина Манкбурни (Сират ас-султан Джалаля ад-Дина Манкбурни.) Tər. Bünyadov Z. səh. 274.
- Lornejad S. və Doostzadeh A. 2012. On the Modern Politicization of the Persian Poet Nezami Ganjavi. Ed Arakelova, V. Yerevan: Caucasian Centre for Iranian Studies.
- Крымский А. 1981. Низами и его современники. Bakı: Elm. səh. 92, 93.
- Gəncəvi N. Lirika. 1983. Bakı: Elm. səh. 23.
- Бертельс Е. Э. 1948. Литература на персидском языке в Средней Азии. "Советское востоковедение". Вып. V. Moskva: Издательство Академии Наук СССР. səh. 200, 202.
- Rəsulzadə M. Ə. 2021. Azərbaycan şairi Nizami. Bax: Nizami Gəncəvi. Unudulmuş nəşrlər. Bakı: TEAS Press. səh. 113, 135, 137, 140, 327, 395.

### İkinci hissədə istifadə olunmuş ədəbiyyat siyahısı

- Füzuli M. 2005. Əsərləri 6 cilddə 1ci cild. Bakı: Şərq-Qərb. səh. 29.
- İsaxanlı H. 2018. Əlkimya: elm, sənət və mistika. Bakı: Xəzər Universiteti Nəşriyyatı
- İsaxanlı H. 2020. Alchemy in Eastern Literature. Khazar Journal of Humanities and Social Sciences. Volume 23, Number 1. səh. 22-47.
- Heybullayeva R. və Ruymbeke C. (red.) 2020. Nizami on Alchemy. Book Chapter in "The Interpretation of Nizami's Cultural Heritage in the Contemporary Period. Berlin: Peter Lang. səh. 215-233.
- Бертельс Е. Э. 1981. Низами и Фирдоуси. В "Выдающиеся русские ученые и писатели о Низами Гянджеви. Bakı: Yaziçı. səh. 127-176.
- Mustafayev C. 1962. Философские и этические воззрения Низами. Bakı: Elmlər Akademiyası Nəşriyyatı. səh. 14-21.
- Şirvani X. 2004. Seçilmiş əsərləri. Bakı: Lider. səh. 408-409.
- Бертельс Е. Э. 1948. Литература на персидском языке в Средней Азии. "Советское востоковедение". Cild 5. Moskva: SSRİ Elmlər Akademiyası. səh. 202.
- İsaxanlı H. 2008. Elm və Sənət Məclisi 1-10. Bakı: Xəzər Universiteti Nəşriyyatı. səh. 46.
- Бертельс Е. Э. 1962. Низами и Фузули. Moskva: Vostochnaya Literatura.
- Rəsulzadə M. Ə. 2021. Azərbaycan şairi Nizami. Bax: Nizami Gəncəvi. Unudulmuş nəşrlər. Bakı: TEAS Press. səh. 414.
- Бертельс Е. Э. 1948. Литература на персидском языке в Средней Азии. "Советское востоковедение". Cild 5. Moskva: SSSR Elmlər Akademiyası. səh. 216.

(Davamı var)